

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəsi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü İlkin Şahbazovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlunun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli 93 saylı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

03 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü İlkin Şahbazov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlunun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli 93 saylı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəsi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlu 2015-ci il yanvarın 01-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının səsələri təkrar hesablanmasına dair 29 dekabr 2014-cü il tarixli 18/45 sayılı Qərarının ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 92 saylı Zərdab-Ucar seçki dairəsinin Bıçaqçı bələdiyyəsi üzrə səsələri təkrar hesablanmasının nəticələrinə dair dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsi ilə bağlı iddialar öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının üzvlərinin, həmin dairə üzrə Bıçaqçı bələdiyyəsini əhatə edən 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin izahatlarından görünür ki, səsələri təkrar hesablanması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilmiş, səsələri təkrar hesablanması zamanı bunu müşahidə etmək hüququ olan

şəxslərin sayılmada iştirakı təmin edilmiş və səsələrin təkrar hesablanmasına dair protokolun surəti onu almaq hüququ olan şəxslərə verilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Bıçaqçı bələdiyyəsini əhatə edən 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının həmin bələdiyyə üzrə səsvermənin nəticələrinə dair protokolunda qeyd edilən rəqəmlərlə səsələrin təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan rəqəmlər arasında hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir.

Bundan başqa 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin E.Y.Yusifovanın, S.E.İbrahimovanın və səsələrin təkrar hesablanması prosesini birbaşa müşahidə etmiş müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin Cavadov Əlizadə Səftər oğlunun (ASRP), İsgəndərov Fərəc Məmmədhusəyn oğlunun (BAXCP), Valikov Təbriz Məhəmməd oğlunun (AVP), Həsənov Əliyusif Hacıkerim oğlunun izahatlarına əsasən səsələrin təkrar hesablanması prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş və məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolunda əks olunan rəqəmlərlə səsələrin təkrar hesablanmasına dair protokoldakı rəqəmlər arasında heç bir uyğunsuzluğ olmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim:**

1. 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlunun 01 yanvar 2015-ci il tarixli 93 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 18/45 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

İlkin Şahbazov